

Vergi məsələləri üzrə yeniliklər

Azərbaycan Respublikasının
qanunvericiliyində baş vermiş dəyişikliklərə
dair yenilənmiş bələdçi



Vergi qanunvericiliyində baş vermiş dəyişikliklər

Hazırkı buraxılışda biz, aşağıdakılar ilə bağlı Vergi Məcəlləsində baş vermiş dəyişikliklərin icmalını diqqətinizə çatdırmaq istədik:

- ▶ Rezident hüquqi şəxslərin və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlərin faiz gəlirləri ödəmə mənbəyində vergiyə cəlb olunmayacaq;
- ▶ Fiziki şəxslərin səhm və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri 2028-ci il fevralın 1-dək gəlir vergisindən azad olunur;
- ▶ İstiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində verginin hesablanması qaydası müəyyən edilib.

9 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilmişdir.

9 iyun 2022-ci il tarixində "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun (bundan sonra, "**Qanun**") qəbul edilib.

Qanuna əsasən, Vergi Məcəlləsinə aşağıdakı dəyişikliklər edilmişdir:

Faiz gəlirlərindən ödəmə mənbəyində vergi tutulan subyektlərin əhatəsi azaldılmışdır

Vergi Məcəlləsinin 123.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, *bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla* ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.



Building a better
working world

Müvafiq dəyişiklikliyə əsasən rezident hüquqi şəxslərin və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezident şəxslərin faiz gəlirləri yalnız mənfəət vergisinə cəlb edilməklə, ödəmə mənbəyində vergiyə cəlb olunmur.

Fiziki şəxslərin dividend və faiz gəlirlərinin gəlir vergisindən azad olma müddəti uzadılmışdır.

Vergi Məcəlləsinin 102.1-ci maddəsinə edilən dəyişiklikə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

İstiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində verginin hesablanması qaydası müəyyən edilib.

Vergi Məcəlləsinin 123.3-cü maddəsinə edilmiş dəyişiklikə əsasən, istiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayına mütənasib surətdə hesablanır.

Qeyd olunmalıdır ki, hazırda Vergi Məcəlləsində diskontların ödəmə mənbəyində vergiyə cəlb olunması tələbi yoxdur.

Qeyd: Qanun 2022-ci ilin yanvarın 1-dən tətbiq edilir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva

Partnyor, Vergi və hüquq xidmətləri

Tel: +994 (12) 490 7020

arzu.hajiyeva@az.ey.com



Leyla Salahova

Menecer, Vergi və hüquq xidmətləri

Tel: +994 (12) 490 7020

leyla.salahova@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti müştərilər, insanlar və bütün cəmiyyət üçün uzunmüddətli dəyərin yaradılması və kapital bazarlarına inamın artırılmasına töhfə verərək daha yaxşı iş dünyasını qurmağa çalışır.

EY şirkətinin dünyanın 150-dən çox ölkəsində müxtəlif sahələrdə çalışan komandaları informasiya və texnologiyanın istifadəsi ilə məlumatlara olan etibarını təmin edir və onların doğruluğunu təsdiqləyir, müştərilərin inkişafına, dəyişməsinə və uğurla fəaliyyət göstərməsinə kömək edir.

EY şirkətinin audit, konsaltinq, hüquq, vergi, strategiya və sövdələşmələr sahəsində çalışan mütəxəssisləri bu gün dünyanın üzləşdiyi mürəkkəb məsələlərə yeni cavablar tapmaq üçün düzgün suallar verirlər.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Global Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zamanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkətinin fərdi məlumatları necə toplaması və istifadə etməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları ey.com/privacy səhifəsində təqdim edilir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: ey.com

MDB şirkətləri ilə qarşılıqlı əməkdaşlıq aparan EY, onların öz işgüzar məqsədlərinə çatmasına kömək edir. Moskva, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov-Don, Sankt-Peterburq, Tolyatti, Vladivostok, Almatı, Atırau, Nur-Sultan, Bakı, Bişkek, Kiyev, Minsk, Daşkənd, Tbilisi və digər şəhərlərdə yerləşən 19 MDB ofisində 5,500 mütəxəssis çalışır.

© 2022-ci il Ernst & Yanq Holdings (SiAyEs) Bİ.Vİ.

Bütün hüquqlar qorunur.

Hazırkı nəşr diqqət ilə hazırlanmışdır, lakin ona daxil edilmiş məlumat zəruri olaraq qısa xülasə şəklində təqdim edilir və buna görə də ümumi xarakter daşıyır və ətraflı araşdırmanın və ya peşəkar rəyin əvəzi kimi nəzərdə tutulmamışdır. "EY" hazırkı nəşrə daxil edilmiş məlumata əsaslanaraq hərəkət etmiş və ya etməmiş hər hansı şəxsə dəyən ziyana görə heç bir məsuliyyəti üzərinə götürmür. Hər hansı xüsusi hal ilə bağlı olaraq istinad müvafiq məsləhətçiyə edilməlidir.

ey.com/az